



# Əvəz Rəhimli

## ƏLAQƏ

+994 51 327 44 17

rahimli.avaz1@gmail.com

Bakı, Azərbaycan

## TƏHSİL

### Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

#### Elektrik və Elektronika Mühəndisliyi

Bakalavr

2020 - 2024

## ŞƏXSİ KEYFİYYƏTLƏR

- Məsuliyyətli və intizamlı
- Tez öyrən və adaptasiya olan
- Komandada işləmə bacarığı
- Diqqətli və analitik düşüncə

## HAQQIMDA

Məsuliyyətli, ünsiyyətçi və öyrənməyə açıq gənc mütəxəssisəm. Müştəri xidməti, sənədləşmə və inzibati işlərdə 1 ildən çox təcrübəm var. MS Word və Excel proqramlarında sərbəst işləyirəm. Ofis meneceri, inzibati köməkçi və kiçik mütəxəssis vakansiyalarına uyğunam.

## İŞ TƏCRÜBƏM

**Elektrik və Elektronika mühəndisliyi** 02.2024 - 07.2024

BS Aftomatika LLC - Təcrübəçi

**SƏTƏM**

03.2023 - 06.2023

Təcrübəçi

### Müştəri Xidmətləri üzrə

- Gündəlik 30+ müştəri sorğusunun qəbulu və yönləndirilməsi
- Komanda üzvləri ilə koordinasiya işi və tapşırıqların icrası
- Hesabatların hazırlanmasında iştirak

### İNZİBATI NƏZARƏT ÜZRƏ KÖMƏKÇİ

- Obyektin giriş-çıxış nəzarətinin aparılması və sənədləşmə
- Gündəlik hesabatların hazırlanması və rəhbərliyə təqdimatı
- Nizam-intizamın təmin edilməsi və daxili prosedurlara əməl olunması
- Məsuliyyətli sənəd dövriyyəsinin idarə edilməsi

## TEXNİKİ BACARIQLAR

- MS Word, MS Excel sərbəst istifadə
- Sənədləşmə və hesabat hazırlama
- Elektron poçt və telefon ünsiyyəti
- Texniki sənədlərlə işləmə

## DİL BACARIQLAR

- Azərbaycan dili - Ana dili
- İngilis dili - Orta səviyyə
- Rus dili - Başlanğıc səviyyə